

## Vətəndaş Həmrəyliyi Partiyasının

### 31 dekabr 2019-cu il tarixinə Uçot Siyasəti və Digər İzahedici Qeydlərin Qısa

#### **Xülasəsi**

#### **Uçot Siyasəti və Digər İzahedici Qeydlərin Qısa Xülasəsi**

### **1. Giriş**

Hazırkı maliyyə hesabatları 31 dekabr 2019-cu ildə tamamlanan il üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 noyabr 2012-ci il tarixli 263 sayılı "Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilmə Qaydasına"-nın təqdim edilməsi haqqında qərarına və Milli Mühəsibat Uçotu Standartlarına uyğun olaraq **Vətəndaş Həmrəyliyi Partiyası** üçün tərtib edilmişdir. Siyasi partiya Azərbaycan Respublikasında təsis edilmişdir və bu ölkədə fəaliyyət göstərir. Siyasi partiya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmışdır.

#### **1.1. Siyasi partiya haqqında ümumi məlumat**

Azərbaycan Respublikasının Konstitusiyası "Siyasi partiyalar haqqında" qanuna əsasən **Vətəndaş Həmrəyliyi Partiyası** hüquqi şəxs olan, (bundan sonra mətndə "Siyasi Partiya" adlandırılacaq) 2008-ci il 24 dekabr tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınaraq partiyaya 2009-cü il 03 noyabr tarixli 7 sayılı Dövlət qeydiyyat şəhadətnaməsi verilmişdir.

Siyasi Partiya Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı Şəhəri Vergilər Departamentinin 1 saylı filialı tərəfindən 27.09.2004 tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmış və ona 1700155631 sayılı VÖEN verilmişdir.

Siyasi Partiya Nizamnaməsinə müvafiq olaraq Azərbaycan Respublikasında müstəqil, demokratik, dünyəvi, hüquqi dövlətin qorunması, azad vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi məqsədi ilə ətrafında milli, irqi, dini mənsubiyyətindən, sosial mənşəyindən asılı olmayaraq bütün təbəqələrdən olan Azərbaycan Respublikasının vətəndaşlarını birləşdirməkdən ibarətdir.

#### **1.2. Siyasi Partiyanın hüquqi ünvanı**

Siyasi Partiyanın hüquqi ünvanı aşağıdakı kimidir:

Faktiki ünvanı: Bakı şəhəri Xətai Rayonu, Ə.Əlizadə-9.

Hüquqi ünvanı: Bakı Şəhəri,Nəsimi rayonu,Tbilisi prospekti 76.

### **1.3. Əməliyyat valyutası**

Hazırkı maliyyə hesabatlarındakı məbləğlər Azərbaycan manatı (AZN) ilə ifadə olunmuşdur.

## **2. Uçot siyasətinin təqdimatı**

Uçot siyasətinin bu maliyyə hesabatlarının tərtib edilməsində istifadə edilən əsas müddəaları aşağıdakı bəndlərdə göstərilmişdir. Əgər başqa açıqlamalarda istinad qeydləri edilməmişdirsə, göstərilən uçot siyasəti müddəaları təqdim edilən bütün hesabat dövrlərində ardıcıl tətbiq edilmişdir.

### **3.1. Maliyyə hesabatlarının tərtib olunmasının ümumi əsasları**

Siyasi Partiyayı mühasibat uçotunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 noyabr 2012-ci il tarixli 263 sayılı "Siyasi partiyaların maliyyə hesabatlarının forması,məzmunu və təqdim edilmə Qaydasına"-nın təqdim edilməsi haqqında qərarına və Milli Mühasibat Uçotu Standartlarına uyğun Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada aparır. Bu maliyyə hesabatları Azərbaycan Respublikasının mühasibat uçotu haqqında qanunvericiliyi əsasında hazırlanmış və MMUS-na uyğunlaşdırılmışdır. Bu düzəlişlərə əsas əməliyyatların iqtisadi mahiyyətini əks etdirən yenidən təsnifləşdirmələr, o cümlədən bəzi aktiv və öhdəliklərin yenidən təsnifləşdirilməsi daxildir. Bu maliyyə hesabatlarında aktivlər və öhdəliklər faktiki xərclər üzrə qiymətləndirilmişdir.

Maliyyə hesabatlarının "SPMHFMTEQ"-na uyğun tərtib edilməsi nəzərdə tutur ki, rəhbərlik əsas qiymət göstəricilərini müəyyənləşdirir. Rəhbərlikdən həmçinin tələb edilir ki, . Siyasi Partiyanın uçot siyasətinin həyata keçirilməsi sahəsində peşəkar mülahizələr açıqlansın.

### **3.2. Valyutaların yenidən hesablanması**

#### *(a) Funksional valyuta və hesabat valyutası*

Funksional valyuta maliyyə hesabatlarında maddələrin ölçülməsi üçün istifadə olunur. Bu müəssisənin yerli valyutası olan Azərbaycan Respublikası manatıdır (AZN).

#### *(b) Əməliyyatlar və qalıqlar*

Xarici valyuta ilə aparılan əməliyyatlar əməliyyatların aparılma tarixinə valyuta məzənnəsinə uyğun olaraq funksional valyutada əks etdirilir. Məzənnə fərqləri funksional valyutalardan fərqli valyutalarda aparılan əməliyyatlar və sövdələşmələr üzrə yaranır və hər bir valyutanın müəyyən sayda vahidlərinin müxtəlif məzənnə kursunda digər valyutaya çevrilməsi nəticəsində yaranan fərq kimi müəyyən edilir. Xarici valyutada aparılan əməliyyatlar üzrə yaranan mənfəət və zərərlər, həmçinin xarici valyutada ifadə edilən monetar aktivlərin və öhdəliklərin hesabat dövrünün sonuna məzənnə kursu üzrə yenidən hesablanmasından yaranan mənfəət və zərərlər, mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir. Bu cür əməliyyatlardan yaranan məzənnə fərqləri müvəqqəti olaraq pul vəsaitlərinin və netto-investisiyaların hedcinqləşdirilməsi (aktivlər və öhdəliklərin dəyərinin dəyişməsindən yaranan itkilərdən sığortalanmaq üçün həyata keçirilən əməliyyatlar) kapital hesabına aid edilmişdirsə, məzənnə fərqləri mənfəət və zərərlər haqqında hesabatda əks etdirilmir.

Monetar maddələr mövcud valyuta vahidləri və valyuta vahidlərinin sabit və ya müəyyən olunan sayında əldə edilən və ya ödənilən aktivlər və öhdəliklərdir. Monetar maddələrin əsas xüsusiyyəti sabit və ya müəyyən olunan sayda valyuta vahidlərinin əldə edilməsi hüququdur. Monetar maddələr nağd, əldə edilən vəsaitləri, sudaları, ödənilməli olan məbləğləri, uzunmüddətli borcları, təminatları, işçi müavinətləri öhdəliklərini və təxirə salınmış vergi aktivləri və öhdəliklərini daxil edir.

Qeyri-monetar maddələrə səhmlər, ehtiyatlar, əvvəlcədən ödənilmiş gələcək dövrün xərclər, əmlak, torpaq, tikili və avadanlıqlar və qeyri-maddi aktivlər daxil edilir.

### **3.3. Binalar və avadanlıqlar (Əsas vəsaitlər)**

Əsas vəsaitlər elə maddi aktivlərdir ki:

- (a) Mal və xidmətlərin istehsalı və təchizatında istismar edilir, gələcəkdə icarəyə verilmək və ya inzibati məqsədlər üçün istifadə edilir;
- (b) Bir dövrdən artıq dövr ərzində istifadə edilməsi gözlənilir.

Torpaq və binalara əsasən inzibati bina və ofis sahələri daxildir. Hesabat dövrünün sonuna torpaq və binalar bazar qiymətlərinə müvafiq surətdə ədalətli dəyər üzrə yenidən qiymətləndirilməmişdir.

Ədalətli dəyər – yaxşı məlumatlandırılmış, razılığa gəlmiş və bir-birindən asılı olmayan tərəflər arasında ticari sövdələşmələrdə aktivin mübadilə edildiyi dəyərdir. Binalar üzrə ədalətli dəyər müstəqil kənar qiymətləndirici tərəfindən vaxtaşırı keçirilən (adətən üç

İldən bir dəfədən az olmayaraq) qiymətləndirmə ilə müəyyənləşdirilir (amortizasiya ayırmaları çıxılmaqla). Yenidənqiymətləndirmə tarixinə yığılmış istənilən amortizasiya məbləği aktivin balans dəyərindən silinir və xalis dəyər yenidən qiymətləndirmə dəyərinə hesablanır. Qalan bütün əsas vəsaitlər ilkin dəyərlə amortizasiya ayırmaları çıxılmaqla əks etdirilir.

İlkin dəyər bu aktivlərin əldə edilməsi ilə birbaşa əlaqədar olan xərcləri nəzərdə tutur. İlkin dəyərə həmçinin valyuta ilə alınmış əsas vəsaitlərin hedcinqi üzrə kapitala keçirilən pul vəsaitlərinin axını üzrə mənfəət və zərərlər də daxil edilir.

Sonrakı xərclər aktivin balans dəyərinə yalnız o vaxt əlavə edilir və ya ayrıca aktiv kimi qəbul edilir ki, bu aktivlərlə əlaqədar olan gələcək iqtisadi səmərələr partiyaya keçsin və düzgün qiymətləndirilə bilinsin. Qalan bütün cari təmir və istismar xərcləri o dövrün mənfəət və zərərlər haqqında hesabatında əks etdirilir ki, həmin dövrdə bu xərclər çəkilmişdir.

Torpaq və binaların yenidən qiymətləndirilməsi üzrə balans dəyərinin artması kapitalın tərkibində sair ehtiyatlar (rezervlər) hesabına aid edilir. Balans dəyərinin həmin aktiv üzrə əvvəlki yenidən qiymətləndirmə artımı hədləri daxilində azalması birbaşa kapitalın tərkibində ədalətli dəyər üzrə ehtiyatlar (rezervlər) hesabına aid edilir; balans dəyərinin qalan bütün azalmaları mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

Hər il aktivin yenidən qiymətləndirilmiş balans dəyəri əsasında hesablanmış amortizasiya ayırmaları (amortizasiya ayırmaları mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir) və aktivin ilkin balans dəyəri əsasında hesablanmış amortizasiya ayırmaları arasındakı fərq, ədalətli dəyər üzrə ehtiyat (rezerv) hesabından «Bölüşdürülməmiş mənfəət» hesabına keçirilir.

### **3.4. Amortizasiya**

Torpaq üzrə amortizasiya ayırmaları hesablanmır.

Digər əsas vəsaitlər üzrə amortizasiya azalan qalıq dəyəri metoduna, yəni əsas vəsaitlərin faydalı istismar müddəti ərzində aşağıdakı illik amortizasiya dərəcələrini tətbiq etməklə, aktivlərin qalıq dəyərinə və ya yenidən qiymətləndirilmiş dəyərinə vurmaqla həyata keçirilir. Faydalı istismar müddəti və ya illik amortizasiya dərəcələri aşağıdakı qaydada müəyyən edilir:

– Binalar – 40 il və ya 7%

- Maşın avadanlığı – 5 il və ya illik 20%
- İT avadanlıqları – 5 il və ya illik 25%
- Nəqliyyat vasitələri – 5 il və ya illik 25%
- Mebel və təsərrüfat inventarları – 5 il və ya illik 20%
- Sair əsas vəsaitlər – 5 il və ya illik 20%

Aktivlərin ləğv edilmə dəyərində və onların faydalı istismar müddətinə vaxtaşırı yenidən baxılır və zərurət olduqda, hər bir hesabat dövrünə təshih edilir.

Əsas vəsaitlərin xaric olmasından mənfəət və zərərlər bu əsas vəsaitlərin satışı ilə onların balans dəyərində müqayisə edilməsi yolu ilə müəyyən edilir. Xaric olmalardan mənfəət və zərərlər, mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

### **3.5. Aktivlərin qiymətdən düşməsi**

Faydalı istismar müddəti müəyyən edilə bilinməyən aktivlər amortizasiya olunmur və hər il qiymətdən düşmə məqsədləri üçün testləşdirmə aparılır. Amortizasiya olunan aktivlər, əgər hər hansı bir hadisə və ya şəraitin dəyişməsi balans dəyərində bu aktivlərin əvəzinin ödənilmə dəyəri olmamasını göstərsə, hər dəfə qiymətdən düşmə məqsədləri üçün qiymətləndirilir. Qiymətdən düşmə zərəri aktivin balans dəyərində onun əvəzinin ödənilmə dəyərindən artıq olan məbləğində tanınır. Əvəzinin ödənilməsi dəyəri aşağıdakı iki meyarlardan daha böyük olan məbləğlərdən biridir:

(a) Aktivin satışı üzrə xərclər çıxılmaqla ədalətli dəyəri;

(b) İstifadə edilmə dəyəri.

Aktivlərin qiymətdən düşməsi məqsədləri üçün aktivlər pul axınlarını eyniləşdirən qruplaşdırma qaydasında ən kiçik qruplara bölünürlər.

### **3.6. Alıcılar və sifarişçilərin debitor borcları**

Alıcılar və sifarişçilərlə hesablaşmalar ilkin olaraq ədalətli dəyər üzrə əks etdirilir. Sonradan isə qiymətdən düşmə ehtiyatlarının (rezervlərinin) yaradılması metodu ilə amortizasiya olunmuş dəyər ilə uçota alınır. Alıcılar və sifarişçilərin debitor borcları üzrə qiymətdən düşmə ehtiyatları (rezervi) o halda yaradılır ki, elə obyektiv sübutlar mövcuddur ki, Siyasi Partiya tərəfindən ilkin maliyyələşmə nəticəsində yaranmış bütün debitor borclarının yığılması mümkün deyildir və ya bütün debitor borclarının ödənilməsi

mümkünsüzdür. Ehtiyatların (rezervin) məbləği aktivin balans dəyəri ilə pul vəsaitləri axınının effektiv faiz dərəcəsi nəzərə alınan fərz edilən diskontlaşdırılmış dəyəri arasındakı fərkdir. Ehtiyatların (rezervlərin) yaradılması və ya dəyişməsi mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

### **3.7. Pul vəsaitləri və onların ekvivalentləri**

Pul vəsaitləri və onların ekvivalentləri asanlıqla müəyyən nağd pul məbləğinə çevrilə bilən və dəyəri cüzi dəyişikliklərə məruz qalan maddələrdir. Pul vəsaitləri və onların ekvivalentləri maddəsində kassada olan nağd pul vəsaitləri, yolda olan pul köçürmələri, bank hesablaşma hesabları, digər tələbli bank hesabları, pul vəsaitlərinin ekvivalentləri, bank overdraftları və ödənilmə müddəti üç aydan artıq olmayan digər yüksəklikvidli investisiyalar əks etdirilir. Mühasibat balansında bank overdraftları qısamüddətli öhdəliklərin tərkibində qısamüddətli faiz xərcləri yaradan öhdəliklər maddəsi üzrə əks etdirilir.

### **3.8. Kreditlər və borclar**

Kreditlər və borclar ilkin olaraq sövdələşmənin aparılmasına çəkilən xərclər çıxılmaqla, ədalətli dəyər üzrə tanınır.

Konvertasiya olunan istiqrazların öhdəliklərə aid olan hissəsinin ədalətli dəyəri konvertasiya olunmayan istiqrazlara ekvivalent bazar faiz dərəcəsi tətbiq edilməklə müəyyən olunur. Bu məbləğ konvertasiyada ləğv olunma müddətinə və istiqrazların ödəmə müddətinin çatması müddətinə qədər amortizasiya olunan öhdəliyin dəyəri kimi əks etdirilir. Alınmış qalan vəsaitlər konvertasiyaya opsiyon kimi mənfəət vergisi effekt çıxılmaqla kapitalla əlavə edilir.

Kreditlər və borclar, Siyasi Partiya tərəfindən bu öhdəliklərin ödənilmə müddətinin mühasibat balansının tərtib edilmə müddətindən ən azı bir ildən artıq olan müddətə ödəniləcəyi barədə şərtsiz hüququ olması halları istisna olmaqla, qısamüddətli öhdəliklər kimi təsnifləşdirilir.

### **3.9. Qarşıdakı xərclər və ödənişlər üzrə ehtiyatlar (rezervlər)**

Ətraf mühitin bərpa olunmasına, restrukturizasiyaya və məhkəmə çəkişmələrinə ehtiyatlar (rezervlər) o zaman yaradılır ki:

- Siyasi Partiya keçmiş dövrlərdə baş vermiş hadisələr nəticəsində hər hansı hüquqi öhdəliklər daşıyır və ya könüllü surətdə öz üzərinə ənənəvi öhdəliklər qəbul etmişdir;

- Ehtimallar vardır ki, bu öhdəliklərin sahmana salınması üçün pul vəsaitlərinin axını labüddür;
- Bu öhdəliklərin məbləği etibarlı surətdə hesablanı bilər.

Resturukurizasiya xərcləri üzrə ehtiyatlara icarə müqavilələrinin vaxtından əvvəl ləğv edilməsinə görə cərimə sanksiyaları və işçilərə ödənilən işdən çıxma müavinətləri daxildir. Gələcək dövrlərin əməliyyat zərərləri üzrə ehtiyatlar yaradılmır.

#### **4. Uçot siyasətinin tətbiqi zamanı əhəmiyyətli mübahisat təxminləri və fərziyyələri**

Siyasi Partiya növbəti maliyyə ili ərzində hesabatlarda əks etdirilən aktiv və öhdəliklərin məbləğinə təsir göstərən təxminlər və fərziyyələr irəli sürür. Həmin təxminlər və fərziyyələr müntəzəm olaraq rəhbərliyin təcrübəsinə və digər amillərə, həmçinin rəhbərliyin fikrincə mövcud şəraitə uyğun olaraq əsaslandırılmış gələcək hadisələr üzrə təxminlərə əsasən təhlil edir. Uçot siyasətinin tətbiqi zamanı rəhbərlik həmçinin peşəkar mülahizələr və fərziyyələr irəli sürür. Maliyyə hesabatlarında əks etdirilən məbləğlərə daha çox təsir göstərən peşəkar mülahizələr və növbəti maliyyə ili ərzində aktiv və öhdəliklərin balans dəyərində əhəmiyyətli düzəlişlərin edilməsinə səbəb olan təxminlərə aşağıdakılar daxildir:

##### **4.1. Binaların yenidən qiymətləndirilməsi**

Siyasi Partiyanın balansında 31 dekabr 2019-cu il tarixə bina olmamışdır.

##### **4.2. Vergi qanunvericiliyi**

Azərbaycan Respublikasının vergi, əmək, sosial sığorta, valyuta və gömrük qanunvericiliyi ilə nəzərdə tutulan qaydalar tətbiq edilir.

#### **5. Əsas vəsaitlər**

	Binalar	Maşın və avadanlıq	Nəqliyyat vasitələri	Mebel və təsərrüfat inventarları	İstismara verilməmiş əsas vəsaitlər	Cəmi
01 yanvar 2019-cu il tarixinə ilkin dəyər	-	-	-	-	-	-
<b>Amortizasiya ayırmaları</b>		-	-	-	-	(-)
						-
Daxilolmalar	-		-	-	-	-

31 dekabr 2019-cu il tarixinə  
balans dəyəri

## 6. Ehtiyatlar

	2019	2018
Material ehtiyatları	-	-
AQTƏ	-	(-)
Ehtiyatların dəyərinin azalmasına görə düzəlişlər	-	(-)
	-	(-)

## 7. Debitor borcları

	2019	2018
Alıcılar və sifarişçilərin debitor borcları	-	-
Ümidsiz borclar və qiymətdən düşmə üzrə ehtiyatlar (rezervlər)	-	-
Alıcılar və sifarişçilərin debitor borcları – netto	-	-
İşçi heyəti üzrə debitor borcları	-	-
	-	-
Sair qısamüddətli debitor borcları	21,33	26,11
Əlaqəli tərəflərə verilmiş borclar	-	-
	21,33	26,11
Çıxılır: Əlaqəli tərəflərə verilmiş uzunmüddətli borclar		
Qısamüddətli debitor borcları	21,33	26,11

Debitor borclarının ədalətli dəyəri aşağıdakı qaydada qiymətləndirilir:

2019	2018
------	------



Alıcılar və sifarişçilərin debitor borcları	-	-
Sair qısamüddətli debitor borcları	21,33	26.11
	<b>21,33</b>	<b>26.11</b>

#### 8. Sair qısamüddətli aktivlər

	2019	2018
Əvəzləşdiriləcək vergi və məcburi ödənişlər	-	-
Gələcək hesabat dövrünün xərcləri	-	-

#### 9. Pul vəsaitləri və onların ekvivalentləri

	2019	2018
Kassada olan nağd pul vəsaitləri	-	-
Bank hesablarında pul vəsaitləri	1245,49	1312.91
	<b>1245,49</b>	<b>1312.91</b>
Bank hesablarında pul vəsaitlərindən:		
• Milli valyutada bank hesabları	1245,49	1312.91
• Xarici valyutalarda bank hesabları	-	-
	<b>1245,49</b>	<b>1312.91</b>

#### 10. Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər

	2019	2018
Qısamüddətli bank kreditləri	-	-
	-	-

#### 11. Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər

	2019	2018
Vergilər üzrə	-	40.12

Sosial sığorta üzrə	1252,64	1298,92
	<u>1252,64</u>	<u>1339,02</u>

## 12. Qısamüddətli kreditör borcları

	2019	2018
Malgöndərən və podratçılara qısamüddətli kreditör borcları	-	-
İşçi heyətinə qısamüddətli kreditör borcları (təhtəl)	12,54	-
heyətinə qısamüddətli kreditör borcları (əmək haqqı)	0.25	-
Uzunmüddətli borcları	-	-
Digər qısamüddətli kreditör borcları	-	-
	<u>12,79</u>	<u>-</u>

## 13. Gəlir

	2019	2018
Dövlət büdcəsindən ayrılan vəsait	137038,02	135714,28
	<u>137038,02</u>	<u>135714,28</u>

## 14.Xərc elementləri

	2019	2018
əmək haqqı	(90807,68 )	(90168,55)
sosial sığorta ayırmaları	(24413,99)	(19837,08)
Cərimə DSMF	(12,57)	(105,30)
Bank xidməti	(925,34)	(698,24)
Ofis , dəftərxana,təsərrüfat və yanacaq xərcləri	(5216,00)	(100,00)
İşsizlikdən sığorta fondu 1%	(976,34)	(451,69)

VHP-nin rayon (şəhər) təşkilatlarında konfransların keçirilməsi və ezamiyyə xərcləri	(5742,84)	(8770,81)
Kart alınmasına	(110,00)	(225,00)
Kommunal xərclər	(2995,00)	(1896,00)
Audit xidməti	(500,00)	(500,00)
Rabitə və İnternet xərcləri	(1135,04)	(1168,48)
Qaya abunə xərcləri	(315,30)	(1060,00)
Sığorta xərcləri	(212,64)	(188,40)
Aşağı təşkilatlarına yardım	(750,00)	(515,90)
Komputerlərin təmiri, alınması, texniki baxış və katriclərin doldurulması	(719,83)	-
Notarius xərcləri(Nizamnamə, və şəhadətnamələin surətlərinin təsdiqi)xərcləri	(1176,00)	-
Sair xərclər	(2183,41)	-
	<b>(137015,98)</b>	<b>(125685,45)</b>

#### 15. İnzibati xərclərin elementləri

	2019	2018
Sığorta	(-)	(-)
Torpaq vergisi	-	-
Əmlak vergisi	(-)	(-)
Yol vergisi	(-)	(-)
	<b>(-)</b>	<b>(-)</b>

**16. Vergidən azad olan gəlirlər**

	2019	2018
Vergidən azad olan gəlirlər	(137038,02)	(135714.28)

**17. Mənfi məzənnə fərqi**

(-) (-)

**18. Mənfəət vergisi**

Mənfəət vergisi xərci aşağıdakı komponentlərdən ibarətdir:

	2019	2018
Cari mənfəət vergisi xərci	(-)	(-)
Təxirə salınmış vergi xərci	-	-
İl üzrə mənfəət vergisi xərci	(-)	(-)

**19. İl üzrə xalis mənfəət(zərər)**

2019	2018
22,54	10028.83

2018-cu il üzrə siyasi partiyanın 21,15 manat zərəri qalmışdır 2019-cu ili partiya 22,54 manat mənfəətlə başa vurnuşdur 2018-ci ilin zərəri çıxıldıqdan sonra 2019-cu ilin yekununa partiyanın 1,39 manat mənfəəti qalmışdır.

**20. Hesabat tarixindən sonra baş vermiş hadisələr**

Hesabat tarixindən sonra maliyyə hesabatlarına əhəmiyyətli təsir edə biləcək hadisələr baş verməmişdir.

Vətəndaş Həmrəyliyi Partiyasının

Baş mühasib:

S.X.Rüstəmxanlı



T.K.Yusubov

07 fevral 2019-cu il